

## LAMİYƏ QULİYEVA

Naxçıvan Müəllimlər İnstitutu

E-mail: lamiya.quliyeva.80@mail.ru

### NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA *HYPECOUM PENDULUM* L. NÖVÜNÜN BİOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ

Məqalədə, Laləkimilər fəsiləsinin son taksonomik tərkibi verilmişdir. Sallaqmeyevə dəlitərə *Hypecoum pendulum* L. növünün muxtar respublika ərazisində yayılma zonaları aydınlaşdırılmış, həmçinin bu növün bioloji xüsusiyyətləri göstərilmişdir.

**Açar sözlər:** Laləkimilər, *Hypecoum*, *Hypecoum pendulum*, taksonomik spektr, cins, növ.

Laləkimilər fəsiləsinə aid növlər əsasən şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində yayılmışdır. Fəsilənin 45 cinsə daxil olan 700-dən çox növü əhatə etməklə nümayəndələri birillik və ya çoxillik ol bitkiləridir. Azərbaycanda isə 7 cinsi, 40-dan çox növü yayılmışdır. Yarpaqları növbəli, qarşılıqlı və ya dəstələrlə yerləşir. Yarpaq ayası adətən, bir neçə qat bölməlidir və ya bəzi növlərdə tam ayalı olub, yarpaqaltıqları olmur. Yarpaq və gövdələrdə ağız və ya narincı rəngli süd şirəsi daşıyan borular olur, lakin bəzi nümayəndələrində masələn *Fumaria* L. və *Hypecoum* L. cinslərinə daxil olan növlərində süd şirəsi olmur. Bu əlamətə görə əvvəllər həmin cinslər ayrıca fəsilələr kimi təqdim edildi. Çiçəkləri iridir, gövdənin ucunda tək yerləşir və ya xirdədir, salxımlara toplanır, müntəzəmdir və ya zigomorfür. Çiçək üzvləri dairəvi düzülüür, kasa yarpaqları əksərən ikidir, tez töküldür. Ləçəkləri əksərən 4, bazən 5-6, erkəkcikləri çox, bazən 2-4 olur. Dişicik 2 və ya iki dən çox meyvə yarpağından təşkil olunur, yumurtalığı üst vəziyyətdədir, bir yuvalı və ya yalançı arakəsmələrlə bölünərək çoxuyavalidır. Yumurtacılardının sayı əksərən çoxdur. Sütuncuq birdir, ağızçıqlar oturaqdır. Meyvələri qutucuq, buyuz və ya sindiqə olur. Növlərin əksəriyyətinin çiçəklərində nektar yoxdur. Laləkimilərin əksəriyyəti həşəratla tozlanan bitkilərdir. İri əlvən və tozluqlarla zəngin çiçəkləri həşəratları cəlb edir. Çiçəklənmə zamanı tozluqlar dişicikdən tez yetişdiyindən çarpez tozlanmanı təmin edir. Çoxlu sayıda hasil olan tozcuqlar ləçəklərin üzərinə töküllür. Bu da həşəratları, xüsusən də sərtqanadlı böcəkləri cəlb edir. Bu zaman nishətən ağır həşəratlar geniş oturaq şəkilli ağızçıqına oturlurlar. Laləkimilərin çiçəkləri böcək və milçəklər tərəfindən soyuqdan qorunmaq üçün gecə sığınacağı kimi də istifadə olunur [1, s. 141-144; 2, s. 166-169; 6, s. 573].

APG III sisteminiə görə *Papaveraceae* Adans. fəsiləsi özüyündə *Papaveroideae* və *Fumarioideae* yarımfəsilərinə ayrıılır [8]. *Papaveroideae* yarımfəsiləsinin *Papaver* L. cinsinə daxil olan növlər özünəməxsus xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənilirlər. Floristik tədqiqatlar nəticəsində bu cinsin zəngin növ tərkibinin olduğu müəyyənləşdirildi və Naxçıvan Muxtar Respublikası üçün yeni növ olan *Papaver rhoes* L. növü də daxil edilərək fəsilənin son sistematiq tərkibi aşağıdakı kimi verildi:

Ordo: Papaverales

- Familia: Papaveraceae Juss. – Lalakimilər  
 Subfam. 1. Papaveroideae M.L.Zhang & Grey-Wilson – Lalələr  
 Trib. 1. Chelidoneae Dumort.  
 1. Genus: *Chelidonium* L. – Ziyilotu, Dəmrovotu  
 1(1)\* *Chelidonium majus* L. – Böyük ziyilotu  
     Trib. 2. *Glaucieae* Dumort.  
 2. Genus: *Glaucium* Mill. – Buynuzlalə  
     Sect. 1. *Acropetala* B.Mory  
 2(1) *Glaucium elegans* Fisch. & C.A.Mey. – Zərif buynuzlalə  
     Sect. 2. *Glaucium* Mill.  
 3(2) *G. corniculatum* (L.) J.Rudolph – Buynuzlu buynuzlalə  
 4(3) *G. grandiflorum* Boiss. & A.Huet – İriçək buynuzlalə  
     Trib. 2. *Papavereae* Dumort.  
 3. Genus: *Papaver* L. – Lalə  
     Sect. 1. *Macrantha* Elkan  
 5(1) *Papaver bracteatum* Lindl. – Çiçəkaltılı Lalə  
 6(2) *P. orientale* L. – Şərq laləsi  
     Sect. 2. *Meconidium* Spach  
 7(2) *P. urbanianum* Fedde (*P. armeniacum* (L.) DC. – Urban laləsi  
 8(3) *P. fugax* Poir. (*P. caucasica* M. Bieb.) – Qafqaz laləsi  
 9(4) *P. persicum* Lindl. – İran laləsi  
 10(5) *P. zangezuricum* Mikheev – Zəngəzur laləsi  
     Sect. 3. *Argemoneion* Spach  
 11(6) *P. ocellatum* Woronow – Gözcüklü Lalə  
 12(7) *P. minus* (Bel.) Meikle [*P. belangeri* Boiss.] – Kiçik Lalə  
     Sect. 4. *Carinatae* Fedde  
 13(8) *P. macrostomum* Boiss. & A.Huet. – İriqutucuqlu l. = *P. macrostomum* Boiss. & A.Huet var. *marginulatus* Talibov et Gulieva – İncə hasıyalı i. l.  
     = *P. macrostomum* Boiss. & A.Huet var. *pauciradiatus* Talibov et Gulieva – Azşüali i. l.  
     Sect. 5. *Papaver*  
 14(9)\* *P. somniferum* L. – Xaşxaş  
     Sect. 6. *Rhoeadium* Spach  
     Subsect. 1. *Rhoeadium* (Spach) Mikheev  
 15(10) *P. commutatum* Fisch. & C.A.Mey. – Oxşar Lalə  
 16(11) *P. arenarium* Bieb. – Qumluq laləsi  
 17(12) *P. bipinnatum* C.A.Mey. – İkiqat lələkyparaplı Lalə  
 18(13) *P. schelkownikowii* N.Busch – Şelkovnikov laləsi  
 19(14) *P. rheas* L. – Özüyylan Lalə = *P. rheas* L. var. *albineus* Talibov et Gulieva – Ağımızlı ləkəli ö. l.  
     = *P. rheas* L. var. *albiflorens* Talibov et Gulieva – Ağ ləçəkli ö. l.  
     Subsect. 2. *Dubia* Mikheev  
 20(15) *P. lacerum* Popov – Cirilmış Lalə  
 21(16) *P. laevigatum* Bieb. – Hamar Lalə  
 22(17) *P. dubium* L. – Şübhəli Lalə  
 23(18) *P. maeoticum* Klokov – Azov Laləsi  
     4. Genus: *Roemeria* Medic. – Romeriya

- 24(1) *Roemeria hybrida* (L.) DC. – Hibrid romeriya  
     = *V. eriocarpa* DC.  
     = *V. velutina* DC.  
     = *V. dodecandra* (Forsk.) O.Kuntze.  
 25(2) *R. refracta* DC. – Öyrim romeriya  
     = *V. setosa* N.Busch (= *V. trichocarpa* Fedde et Schlokom).  
     Subfam. 2. *Fumarioideae* Eaton – Şahtərlilər  
     Trib. 1. *Hypocoeae* Dumort  
     Sect. 1. *Pendulae* (Popov)  
     5. Genus: *Hypecoum* L. – Dəlitərə  
 26(1) *Hypecoum pendulum* L. – Sallaqmeyvə dəlitərə  
     Trib. 2. *Fumarieae* Dumort.  
     Subtrib. 1. *Corydalinae*  
     6. Genus: *Corydalis* DC. – Mahmızlalə  
     Sect. 1. *Leonticoidea* DC.  
 27(1) *Corydalis persica* Cham. & Schlecht. – İran mahmızlaləsi  
 28(2) *C. erdelii* Zucc. – Erdeli m.  
     Sect. 2. *Pes-gallinaceus* Irm.  
 29(3) *C. angustifolia* (M.Bieb) DC. – Daryarpaq mahmızlalə  
     Sect. 2. *Dactylotuber* Rupr.  
 30(4) *C. alpestris* C.A.Meyer – Alp mahmızlaləsi  
     Subtrib. 2. *Fumariinae*  
     7. Genus: *Fumaria* L. – Şahtərə  
 31(1) *Fumaria asepala* Boiss. – Kasaciqsız şahtərə  
 32(2) *F. vallantii* Loisel – Vaylant şahtərəsi  
 33(3) *F. schleicheri* Soy.-Will. – Şleyxer şahtərəsi  
     Fumarioideae A. Bn in Aschers. Fl. Prov. Brandenburg I (1864) 48 excl. Hypocoeidae; Prantl u. Kündig in Engl. Naturl. Pflanzenf. III, 2 (1891) 197. – Şahtərlər.  
     Kasa yarpaqları kiçik, uzunsov, ücbucadı və ya pulcuqşəkillidir. Bəzən kasa yarpaqları hiss olunmayaq dərəcədə kiçik olur, bəzən də olmur. Kasa yarpaqları çiçəyin digər hissələrini çiçək açılanı kimi əhatə edə bilməyəcək qədər kiçik olur. Ləçəklərin sayı 4 adəd olur, iki cərgədə düzülür. Xarici ləçəklər eyniölçülüdür (simmetriyə). Ləçəklərin əsası mahmızlı, kisəşəkkili çinxılıdır. Ciçəklər ziqomorfür – yalnız üstdəki bir ləçək aydın nəzarə çərpan mahmızşəkkiliidir. Daxili ləçəklər bir-birlərinə uc hissələri vasitəsi ilə birləşir. Erkəciciyin sayı 2-dir, xarici ləçəklərlə qarşı-qarşıya düzülür. Erkəcic səpi yuxarıdan 3 hissəyə ayrıılır. Hər ayrılmış erkəcic sapının üzərində 3 tozluq olur. Ortadəki tozluq ikopyuvalıdır. Dişicik ağızçığu yastılaşmış, müxtalif formalı, əsasən qanadşəkkiliidir. Meyvəsi 2 taya ayrılan qınsıqılıq qutucuqdur. Plasenta arakəməsizdir, nadir hallarda birtoxumlu fındıqlıdır. Toxumları adətən qara, parlaq, çox hallarda çıxıntılı olur. Otlar üçər və ya lələkşəkkili yarpaqlarlı örtülü olur. Süd şırası olmur.  
     Genus: *Hypecoum* L. Gen. Pl. (1737) 32. – Dəlitərə  
     Birilik və ikiilik olub bitkiləridir. Cinsə daxil olan növlərin yarpaqları kök ətrafinda six rozet şəmələ gətirir. Bu cins Lalakimilərin digər cinslərindən ikiterəfli simmetriyaya malik olmalarına görə fərqlənir. Lalakimilərin digər cinslərində ya bir tərəfli simmetriyaya ya da çoxtaraflı simmetriyaya malik olurlar.  
     Cins özündə iki yarımcinsə daxil olan 20-yə yaxın növü birləşdirir. Naxçıvan Muxtar Respublikasında bir növünə rast gəlinir.

Kasa yarpaqları çox zaman ləçəklərdən kiçik olur, plyonkaşəkilli, üçbucaq yumurtaşəkilli və ya uzunsovudur. Ləçəklər ağırlıq və ya sari, az hallarda yüngülcə çəhrayı-hənövşəyi rəngdə olur. Erkəkcik göstərişli deyil, onların erkəkcik sapları plyonkaşəkillidir. Tozluqları xatırdır, yuxarıda aydın nəzərə çarpan plyonkaşəkilli sonluqla nəhayətlenir. Dişicik ağızı ikitaylıdır, sapşəkilli budaqlıdır. Meyvəsi qınşəkilli, az hallarda iki hissəyə ayrıılır, tez bölünəndir. Toxumları kiçikdir, çıxıntısızdır, boz və ya təmiz qara rənglidir. Azca kələ-kötü və ya hamardır, tutqundur. Kökətrafi yarpaqlar six rozet əməlla gətirir. Yarpaqlar çox da uzun olmayan saplaq üzərində yerləşir. Yarpaqlar plyonkaşəkilli, üçən ləlkəvarıdır. Segmentlər demək olar ki oturaqdır, sapvari kiçik hissələrə sıxılmış ikiqat ləlkəvarıdır. Zoğlar bir neçə adəddir, yarpaqları ötüb keçir. Əyilmiş, sərilmış və azca qalxandır.

Qını qırılan deyil. Tamamilə yetişmiş qabığın epidermisi belə ondan fərqlənmir. Xarici ləçəkləri uzunsovudur. Gövdəsinin budagları qıсадır.

*Hypocoum pendulum* L. – Sp. pl. (1753) 124; Boiss. Fl. Or. I, 1251867; DC., I. c 124; Tackholm, St. Fl. Egypt. 34. 1956; Tutin et al. I. c 252; Cullen in Davis, I. c 237; Cullen in Rech. I. c 23.; Шмальц. Фл. I, 39; N. Busch in Fl. cauc. crit. III, 4; Fedde, I. c. 95. – *H. caucasicum* G. D. J. Koch in Ldb. Fl. Ross. I (1842) 94. – Sallaqmeyeva dəlitərə [3; 4, s. 86].



*Hypocoum pendulum* L.

Birillik bitkidir. Kökətrafi yarpaqlar qıсадır. Göyümtülü, üç hissəyə ayrılmış sapvari, iti sonluqla nəhayətlənən yarpaqlar gövdənin  $\frac{1}{2}$  hissəsinə qədərdir. Gövdəsi qalxandır. Uzunsov budaklı kiçik çiçək qrupuna malikdir. Çiçək saplağı və meyvə saplağı qıсадır, 1-1,6 sm-ə qədərdir. Meyva saplağı qalın və aşağı əyilmiş olur. Kasa yarpaqları üçbucaq-yumurtaşəkillidir, 1-1,5 mm uzunlığında iti ucludur. Kasa yarpaqlarının kənarları çox hallarda hiss olunmayaçaq daracədə dişidildir, demək olar ki, plyonkaşəkillidir. Çiçək tacı iri deyil, sari rəngdədir. Xarici ləçəklər tərs yumurtavarı və ya uzunsovudur, təqribən 7 mm uzunlığında və 5 mm enində olur. Daxili ləçəklər bənövşəyi ləkəlidir. Onların orta pərləri kənardakılara bərabər olur, kənarları çox qısa saçqlarla örtülü olur. Dişicik ağızçığı adətən bütövdür, yuxarı hissədə iki hissəyə ayrılmış olur.

Buynuzmeyvə demək olar ki düz qalxır, qalın və dördkünlüdür. Buynuz meyvənin orta hissəsində əyilmiş bir damar aydın hiss olunur. Kənar hissələri çox da aydın olmayan nazik torlu təbaqə ilə örtülü olur. Meyvəsi çatın qırılardır, 6-7 sm uzunlığında və 3-3,5 mm enində olur. Meyvəsi yetişən zaman onun epidermisi arzuolunmayaşlardan ayrıılır və meyvənin hissələri buynuzmeyvədə görünməyə başlayır. Toxumları bozumut rəngdə olur [5, s. 119; 6, s. 576-581; 7, s. 117].

Gilli-daşlı yamaclarда, alaş otları bitən yerlərdə, əkinlərdə və bəzən yarım sahralarda bitir.

Ümumi yayılma zonaları: Krim, Asiya, Orta Avropa, İran, Dağıstan, Cənubi və Şərqi Qafqazda.

Azərbaycanda yayılma zonaları: Abşeron, Kür-Araz ovalığı, Kür düzənliyi, Kiçik Qafqazın şimal, cənub və orta hissələrində.

Naxçıvan Muxtar Respublikasında yayılma zonaları: Naxçıvanın dağlıq, orta dağlıq və düzənlik zonalarında, xüsusun Ordubad rayonunun Tivî və Gilançay kəndi ətrafında, Culfa rayonunun Ərəfsə kəndinin Xəzinadərə ərazisində rast gəlinir.

## ƏDƏBİYYAT

1. Əsgərov A. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press Nəşriyyat evi, 2016, 444 s.
2. Qurbanov E. Ali bitkilərin sistematikası: Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı 2009, 429 s.
3. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan MR florasının taksonomik spektri (*Ali sporlu, çılpaqtıoxunu və örtüllütoxulu bitkilər*). Naxçıvan: Əcəmi nəşriyyatı, 2008, 350 c.
4. Grossheim A.A. Oprendelitel' rastenij Kavkaza. Moskva: Sovetskaya nauka, 1949, 747 c.
5. Grossheim A.A. Flora Kavkaza. T. IV, M.-L.: Izdatelstvo AN SSSR, 1950, 315 c.
6. Konsept flory Kavkaza. T. III (II). Moskva-Sib.: Tovariщestvo nauchnykh izdanii KMK, 2012, 623 c.
7. Popov M.G. Rod Mak – *Papaver* / Flora SSSR: B 30 tt. / Gl. red. akad. V.L. Komarov; Redit. t. B.K. Shishkin. T. VII, M.-L.: Izd.-vo AN SSSR, 1937. c. 636-637.
8. Flora Azərbaycana / Redit. I.I. Karjagin. T. IV, Bakı: Izd. AN Azərb. SSR, 1953, 403 c.
9. [https://ru.m.wikipedia.org/wiki/Система\\_APG\\_III](https://ru.m.wikipedia.org/wiki/Система_APG_III).

Ламия Гулиева

## ИССЛЕДОВАНИЕ БИОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ ВИДА *HYPECOUM PENDULUM* L. В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ

В статье приведен окончательный таксономический состав семейства маковых. Выяснены зоны распространения *Hypocoum pendulum* L. – Гинекоум висло-плодный на территории автономной республики, также определены биологические особенности данного вида.

**Ключевые слова:** маковые, *Hypocoum*, *Hypocoum pendulum*, таксономический спектр, вид.

**STUDY OF BIOLOGICAL FEATURES OF THE *HYPECOUM PENDULUM* L.  
SPECIES IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

There have been given the final taxonomic composition of Poppy family. There have been shown spread area, as well as biological characteristics of *Hypecoum pendulum* L. in the autonomous republic.

**Keywords:** Poppy, *Hypecoum*, *Hypecoum pendulum*, taxonomic composition, genus, species.

(Biologiya üzrə elmlər doktoru, dosent Fatmaxanım Nəbiyeva tərəfindən təqdim edilmişdir)